


Xalqın tarixi irsi və mənəvi dəyərləri-nin qoruyucusuna çevrilən muzeylər neçə illərin, qərinələrin yolunda bizlər həyatımızın yaşanan tarixindən olan xəzinələri təqdim etdirən eksponatları, nadir nümunələrlə ilə Azərbaycan xalqının kimliyini sərgiləyir. İlmələrin toxunusunda, müsikişərimizin dilində, poeziyamızın qanadlarında əks olunan ictimai-siyasi hadisələrin əksi tariximizdən soraq verir. Tarixi qəhrəmanların gücündə, istiqlal və mücadiləmizdə yaşanan birlik və həmrəyliliyi yaşıdan tarixi nümunələr bu məkanlarda qorunub saxlanılır.

Ən əsası da bu dövleti qurub-yaradan Dahi Şəxsiyyət Heydər Əliyevin keçdiyi hayat yolumun fəlsəfəsini əks etdirən nümunələr Onun adını daşıyan muzeylərdə qorunub saxlanılır. Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin en cəlbəcili və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizayni və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslublu ilə hemahəngdir. Muzey Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin hayat və fealiyyətinin müxtəlif dönenlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeydə Ümummilli Lider Heydər Əliyevə aid maraqlı

Daş yaddaşımıza salınan izlər: tarixi və ZƏFƏR muzeylərimiz



faktlar, foto və video materialları və digər unikal eksponatlar təqdim olunur. Azərbaycanın bir sıra yerlərində belə muzeylər fealiyyət göstərir.

Hər il dünyada 18 May Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram, bir qayda olaraq, "Xalqlar arasında mədəni mühadilə və əməkdaşlığın inkişafına kömək" şənisi ilə keçirilir. Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının teşəbbüsü ilə 1977-ci ilde təsis olunub. Beynəlxalq Muzeylər Günündən əsas məqsədi muzeylərin cəmiyyətin heyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir. Bu bayram dünyasının 150-dən artıq ölkəsində qeyd edilir. Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd edilir. Azərbaycanda da bu gün qeyd olunmaqdır. Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. Azərbaycanın ictimaiyyəsi və mədəni heyatında XIX əsrin ikinci yarısından etibarən, sürətli cərəyan edən proseslər muzey işinin teşkilinə tekan vermişdir. İlk belə muzeylərdən biri görkəmlə edib Cəlil Məmmədquluzadənin teşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbinde teşkil olunmuşdur. Ötən əsrin evvəllərində isə Bakıda, xalq məktəbləri müdürüyyəti nezdində pedagoq, həmçinin, Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nezdində qapalı muzeylər yaradılmışdır. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarçının məraqlarına xidmət etmişdir. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji eşyalar Tbilisi, Moskva və Peterburg muzeylərinə göndərmişdir. Azərbaycanda muzeylərin teşəkkül tapşısının əsası XX əsrin ikinci onilliyinən evvəllerində qoyulmuşdur. "Doğma diyarın öyrənilmesi muzeyi" adlanan ilk muzey 1920-ci ilde Bakıda, ilk memorial muzey isə 1938-ci ilde Şəkida yaradılmışdır. Azərbaycanın dəyərləri eksponatları 1920-ci ilde ilk muzey

yaranana qədər Rusiya, Avropa, o cümlədən, Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz və incəsanet nümunələrimizdən dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin illərindən müsədəre edilmiş sanat əsərləri esasında yaradılmışdır. H.Z.Tağıyeva, M.Muxtarova, M.Nağıyeva, bir sözə, Bakı milyonçularına məxsus qıymətlə sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur.

AZƏRBAYCANIN 60-DƏK RAYONUNDA TARIX-DİYARSÜNASLIQ MUZEYI YARADILDI

Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması Ulu Önder Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz hemişə muzeylər böyük önem vermiş, bu sahədə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərde respublikamızda muzeylərin, xüsusi, tarix-diyarşunaslıq, xatire, ev-muzeylərinin və digər profili muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndiriləməsi məqsədi ilə mühüm tədbirlər heyata keçirilmişdir. Qısa müddətə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşunaslıq muzeyi yaradılmışdır. Dahi Öndərin xalqın təkidlətib ilə ikinci dəfə hakimiyyətə qayıdırımdan sonra mədəniyyət sahəsi, həmçinin, muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Önder Heydər Əliyevin teşəbbüsü ilə 1993-cü ilde Nazirə Kabinetində muzey işçilərinin respublika mütəavizəsi keçirilmişdir. 1994-cü ilde bu mütəavizənin materialları esasında "Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında" qərar qəbul edilmişdir. 2000-ci il martın 24-de qüvvəyə minmiş "Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fealiyyətinin teşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu gün Prezident İlham Əliyevin tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr reallaşır. Hazırda Azərbaycanda 200-dən çox muzey fealiyyət göstərir. Dövlətlimiz başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı

şəhərində istiqlal Muzeyinin yaradılması və istiqlal Abidəsinin ucaldılması haqqında" 2006-ci il 18 dekabr ve "Müasir incəsanet Muzeyinin yaradılması haqqında" 2006-ci il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydınlaşdırılması təzahür. Prezident İlham



Əliyevin "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycanın regionlarında fealiyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avandil və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı" və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalşdırılmasına, eyni ifadesidir. Həmin Sərəncamın esasında, Azərbaycan Xalçası və Xalq Tətbiqçi-Sənət Dövlət Muzeyinin müasir teleblərə, beynəlxalq standartlara cavab vermesi üçün yeni binada fealiyyət göstərməsi məqsədə uyğun hesab edilmiş, muzeyin yeni binası tikilmişdir.

ERMƏNİ TƏCƏVÜZÜ NƏTİCƏSİNDE 100 MİNDƏN ARTIQ ƏŞYANIN TOPLANDIĞI 22 MUZEY İŞGAL OLUNMUS ƏRAZİDƏ QALMISDI

Bu gün işğaldən azad olunan ərazilərdə muzeylərimizə yeni heyat verilir. Ermenistanın Azərbaycana qarşı işğalçılığı siyaseti neticesində 30 il arzında maddi-mədəniyyət abidələrimiz vəhəsincəne dağıdılaraq, yerlə-yeşəksin edilmişdir. Əlbətə ki, bu erməni vandallığının bir nümunəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə redədetli Azərbaycan Ordusu tərəfən torpaqlarımızı düşməndən azad etdikdən sonra erməni vandallarının bedxah emməlli bütün dünyaya çatdırıldı və dünya özü bu vəhşiliyin canlı şahidişəldən qərbdə. Azərbaycanın işğal olunmuş ərazilərində kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyekti təməmədən dağıdılıb. Erməni tərəfinin tərəfdölyi qeyri-insani hərəkətlərinin ağır nəticələrini nəinki insanlarımız, eləcə də tarixi-dini mədəniyyət abidələrimiz də yaşamışdır. 1988-ci ilənən başlayaraq, erməni təcəvüzü nəticəsində 100 mindən artıq əşyənin

toplandiği 22 muzey işğal olunmuş ərazidə qalmışdı. Kelbacər Tarix-Diyarşunaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşyə olub. Zəngilan, Qubadlı, Cabrayıl rayon Tarix-Diyarşunaslıq Muzeylərində dəmirler abidələrə tələn edilib. Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılib. Bir qism muzey əşyalarımız 3-cü ölkələrə da aparılib. Canlı muzey hesab olunan Şuşa şəhərində 8 muzey fealiyyət göstərmişdi. Şuşanın işgali zamanı Xalça və Taibiqi Sənət Muzeyinin Şuşadakı filialı, Uzeyir Hacıbəylinin Şuşadakı Ev Muzeyi və s. İşgala məruz qalıb. Şuşa şəhərində Şuşa və Xankəndi diyarşunaslıq muzeyləri təmamilə dağıdılıb. Dövlət Karabağ Tarixi Muzeyi, Nəvənanın, Bülbülün, Əbdürəhimbəy Haqverdiyevin, Mir Mövsün Navşanın və başqalarının ev muzeyləri, Qurban Pirimovun Ağdamda xatirə muzeyi, Ağdam, Füzuli, Xocalının tarix-diyarşunaslıq muzeylərini tamamilə qarət edilib. Eyni zamanda, Ağdamda unikal Çörək muzeyi də digər muzeylər kimi dağıdılıb. Bu gün işğaldən azad olunan ərazilərimizdə aparan abadlıq-quruculuq işləri çərçivəsində muzeylərimiz de bərpə və temir olunur. Müsiqicilərdən Bülbülün, Uzeyir Hacıbəylinin ev muzeyləri temir və bərpə olunub.

MİLLİ XALÇA MUZEYİNİN ŞUŞA FILİALI

Milli Xalça Muzeyinin Şuşa filialı da özü-

nəməxsusluğu ilə seçilib. XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı mahəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəmə mühädilələr edildiyindən burada 2021-ci ilənən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpə işlərinə başlanılmışdır. Görülüş işlər neticesində binanın daxili divarları, döşəmələri, tavlanları bərpə olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakesmə divarlar götürürlərək binanın tarixi siması özüne qaytarılır. Binanın fasadındaki çatlar bərpə olunub və daşla üzlib. Karabağ torpaqlarının Ermenistanın işğalindən məruz qaldığı dövrde Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nezəre alaraq, 1992-ci il fevralın 29-da onların təxliyinə təşkil etmişdi. Beleliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya getirilmişdi. Şəhər işğal altında olduğu dövrə Şuşa filialı öz fealiyyətini Azərbaycan Milli Xalça Muzeyi filialında davam etdirirdi.

Artıq bu gün muzey bərpə və təmir olunaraq istifadəyə verilib. Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilənləri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Karabağın, xüsüsile de Şuşanın maddi və qeyri-maddi əsərləri, kubar ailələri, xarici kolleksiyalarda qorunan Karabağ əlçalaları, Şuşa filialının 1992-2022-ci illər arzindakı fealiyyəti haqqında məlumatlar verilir.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və məsiəti ilə, dövlət və cəmiyyətin heyatının en mühüm hadisələrlə, elm və texnikanın, incəsanet və adəb-iyyatın inkişafı ilə, ictimai-siyasi, elm, mədəniyyət və incəsanet xadimlərinin, hərbiçilərin, tarixi hadisələrin feal iştirakçılarının həyati ilə bağlı olan əşyaların və kolleksiyaların qorunduğu muzeylərə diqqət və qayğı artırmaqdadır.

Zümrüd BAYRAMOVA